



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№ 16

Bakı şəhəri, 19 yanvar 2018-ci il

**“Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nın
təsdiq edilməsi haqqında**

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

“Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiq edilsin (əlavə olunur).

**Azərbaycan Respublikasının
Baş naziri**

Artur Rasi-zadə

Məktəbəqədər təhsil müəssisələrinə qəbul

QAYDASI

1. Bu Qayda “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.19-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu məsələlərini tənzimləyir.

2. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır:

- 2.1. körpələr evi - 1 yaşdan 3 yaşadək;
- 2.2. körpələr evi-uşaq bağçası - 1 yaşdan 6 yaşadək;
- 2.3. uşaq bağçası - 3 yaşdan 6 yaşadək.

3. Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək, uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu iyunun 1-dən avqustun 31-dək həyata keçirilir, boş yerlərə qəbul isə il ərzində aparılır.

4. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:

- 4.1. müəssisənin müdirinin adına ərizə (ərizənin nümunəsi əlavə olunur);
- 4.2. valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- 4.3. uşaqların mübadilə vərəqəsi;
- 4.4. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
- 4.5. uşağın 3x4 sm ölçüdə 2 ədəd fotosəkli;
- 4.6. uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış.

5. Məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər. Əks halda, uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbul

edilməsindən imtina olunması valideynə və ya digər qanuni nümayəndəyə bu barədə təsisçiyə şikayət etmək hüququ verir.

6. Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.

7. Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edirlər.

8. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaları təmin edilir.

9. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

**“Məktəbəqədər təhsil müəssisələrinə
qəbul Qaydası”na**

əlavə

_____ №-li uşaq bağçasının müdiri

(soyadı, adı)

(qeydiyyatda olduğu ünvan)

(yaşadığı ünvan)

(valideynin (digər qanuni nümayəndənin)
soyadı, adı, atasının adı)

tərəfindən

Ə R İ Z Ə

Xahiş edirəm mənim _____ təvəllüdlü övladımı _____
(gün, ay, il) (uşağın adı, soyadı, atasının adı)
_____ tarixindən uşaq bağçasına qəbul edəsiniz.

Ərizəyə əlavə olunan sənədlər:

- valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- uşağın mübadilə vərəqəsi;
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
- uşağın 3x4 sm ölçüdə 2 ədəd fotosəkli;
- uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış.

Əlaqə telefonları:

ev _____

iş _____

mobil _____

Elektron poçt ünvanı _____

İmza _____

Tarix _____

№-li nüsxə